



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 63 (8656) ÇƏRŞƏNBƏ AXŞAMI, 30 mart 2021-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ilham Aliyev



Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyev, birlinci xanım Mehriban
Əliyeva və qızları Leyla Əliyeva Şuşada, Cı-
dır düzündə bayram tonqalı alovlandırıblar.
Sonra dövlət başçısı xalqa müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir:

- Əziz bacılar və qardaşlar, men sizin hamini-
zi Novruz bayramı münasibətlə ürəkden təbrik
edirim! Bütün Azərbaycan xalqına cansağlığı,
xoşbəxtlik arzulayıram!

Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzün-
də qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ilden
başlayaraq heil mənə Azərbaycan xalqını Novruz
bayramı münasibətlə təbrik edərək deyirdim ki,
biz öz doğma torpaqlarımıza qayيدacagıq. Deyirdim
ki, biz ölkəmizin ərazisi bütövlüyüni bərpa edəcəyik.
Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız İş-
ğaldan azad olundan sonra Qarabağda qeyd ede-
cəyik və bu gün geldi. Bu gün biz Novruz bayramını
qədim şəhərimizde, Azərbaycanın medəniyyət pay-
taxtı Şuşada qeyd edirik.

Ardı 2-ci sah.

Pakistanın haqq işimizə göstərdiyi
tərəddüsüz dəstək və həmrəylilik xalqımız
tərəfindən olduqca yüksək qiymətləndirilir



Pakistan İslam Respublikasının Prezidenti
zati-aliləri cənab Arif Alviyə

Hörmətli cənab Prezident!
23 Mart - Pakistan Günü münasibətə Sizə və Sizin si-
manızda qardaş xalqınızın öz adımdan və Azərbaycan xalqı
adından ən semimi tebriklerimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası
arasındaki əlaqələr ortaq tarixi, dini, medeni, məhkəm
qardaş xalqlarımızın iradesindən qaynaqlanır. Belə məhkəm
təməller üzündən qurulmuş strategi tərəfdəşliq münasibətləri-
miz hər zaman yüksək seviyyəsi böyük məmənluq doğurur.

Azərbaycanın ərazi bütövlüğünün bərpası ilə bağlı Pa-
kistandan yüksək etdiyi qəti və birmənali mövqə, haqq
işimizə göstərdiyi tərəddüsüz dəstək və həmrəylilik xalqı-
mız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Men Azərbaycan ilə Pakistan arasındaki dostluq və
əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi ehəmiyyət
verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəylili-
ye əsaslanan dövlətlərlərəsi münasibətlərimiz, həm ikitirəfli,
həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığıımız birge
seyərlərimizdə bundan sonra da müvəffiqiyyətə davam edə-
cek və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə məhkəm cansağlığı, xoşbəxt-
lik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmín-
əmənilik və fıravənlilik arzulayıram.

Hörmətli,

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 18 mart 2021-ci il

Birinci vitse-prezident
Mehriban Əliyeva Novruz
bayramı münasibətilə
Azərbaycan xalqını təbrik edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi "Instagram" sohifəsində Nov-
ruz bayramı münasibətilə xalqımızı təbrik edib.
AZORTAC xəber verir ki, töbrikdə deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətə sizi semimi-qəlbən tab-
rik edir, hər birinize məhkəm cansağlığı, gözəl əhvalı-ruhı-
yyə, bol sevinci və xoşbəxt anlar arzulayıram. Tebriklər və
xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizi, sem-
miyyətinizi, etimadınızı, hörmət və diqqətinizi görə çox
sağ olun! Qoy, təbətin oyanması və yenilenmesinin rəmzi
olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı an-
laşma və əmİN-əmənilik getirsin! Allah Vətən uğrunda həlak
olmuş bütün şəhidlərimizə rahmet eləsin, onların doğma və
yaxınlarına sebibr versin. Uca Tanrı mərhəmətini xalqımız-
dan heç zaman esirgəməsin!

Dərin hörmət və sevgilər,

Sizin MEHRİBAN".



Qalib Sərkərdə, Ali Baş Komandan İLHAM ƏLİYEV:

**“Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm:
“Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”**




Əvvəl 1-ci sah.

Bu, tarixi hadisədir. Bu böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Her il Novruz bayramı ərefəsində hamimiz, yəqin ki, fikirlərində bir-biri məzə deyirdik, insallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün geldi. 28 iləndən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədəməm.

Novabrin 8-de Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verəkən demisdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada bizi öz milli bayramımızı - Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsaretdə idi. 28 il mənfrən düşmən tərefinən dağıldırdı, mehv edildi. Şuşanın tarixi siması dağıntılara mərəz qalırdı. Düşən Şuşanı erməniləşdirmək istərdiyi. Şuşada Azərbaycan xalqının ırsını silmek istəyirdi. Ancaq buna nail ola bilmədi. Beli, Şuşa dağıntılara mərəz qaldı, Şuşada tarixi abidələrimiz menfur düşmən tərefindən dağıldı. Ancaq Şuşa əylənmədi, simadı, öz leyqətini qorudu, Azərbaycanın məlli ruhunu qorudu və bu gün Şuşada olarken bir dəha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu goruya bildi və bizi gözləyirdi. Vətəndaş mühərbişəsindən sonra bu güne qəder ölkədə gedən proseslər xalqımızı vahid idən uğurluda, vahid amət uğrunda, torpaqlarımızın azad edilməsi amət uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmçəriliyi temin edə bildik. Bu olmasa idi, bu Qələbə de olmayıacaqdı.

Biz Qarabağ münaqışını ile başlı heqiqətlər beynəlxalq müstəvidə dünya ictimaliyatına çatdırımlı idik və çatdırıda bildik. Beynəlxalq təşkilatlarda feal işləyirdik və bize sərf edən, həqiqəti eks etdirən, beynəlxalq hüquq eks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizini hüquqi əsası idı, haqq-qədələtin bərpəsinin hüquqi əsası idı. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər erzində Azərbaycan qədər sürətli inkişaf edən ölkə beləkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birlinci dərəcəli vezifə idid. Tesadüfi deyil ki, mənim prezidentlik dövrümde hərbi xərclər hər zaman birlinci yerde idid və bunu mən deyirdim, bayan edirdim ki, bizi hərbi xərclərimizi bundan sonra da artırmalıq. Biz mühərbiyə hazırlaşmalyıq, ha-



Zirələriq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, eger düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacaq. Belə de oldu.

Biz güclü ordu yaratmışq. Peşəkar ordu yaratmışq. Qəhrəman ordu yaratmışq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirler. Biz mührəbə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhəm etəsin. Allah onların yaxınlarına sabır versin. Biz Şuşanı qan tökerək azad etmişik. Şuşa uğrunda ciddi döyüslər gedirdi. Laçın dəhlizi boyuncu işğalçıların qalıqları sapələnmişdi, yüzərlə, belkə də mina qeder işğalçı Şuşa döyüslərindən məhv edildi. Hərbçilərimiz sildirən qayalardan qalxaraq, dəredən-tepedən, Xocavənd meşələrindən, çırğırlardan keçərək yüngül silahlara Şuşaya gəldilər. Yüngül silahlara, tapançalarla, süngü-bicəqəlla mübarizə apardıq. Amma bize qarşı burada toplardan, təkərlərdən istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və möglüb oldu. Şuşanın azad edilməsi Vətən mührəbəsində xüsusi yere malik olan hadisədir. Şuşa bizim hədəfimiz idid və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayı rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kelbəcer dağları, Murov dağları və ondan sonra Şuşa. Mührəbə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur oldu, diz çökdü, teslim oldu və novabrin 10-da kapitulyasiya aktına imza atdı.

Mührəbənin ilk günlərindən mən demisdim ki, düşmən bize tarix versin, düşmən rehbər tarix versin, ne vaxt bizim torpağımızdan rədd olur və biz mührə-



ki, her birimiz her gün qəlebəni yaxınlaşdırmaq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Her gün her birimiz qəlebəni yaxınlaşdırmaq. Yaxınlaşdırıldıq, hazırlanıq, gəldik düşməni məglub etdik, mehv etdik. Gəlmışk və burada dayanmışq. Müzəffər Orduñun Ali Baş Komandanı kimi dayanmışsam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Şuşada olarkən insan Azərbaycan xalqının böyükülüyünü bir dəha dərk edir. Buz Birinci Qarabağ mührəbəsindəki möglübyletə barışmadıq. Buz hətta o satçılıq, o xeyanət edən AXC-Müsavat cütüfüyünən menfur liderlərinə təliq olduları cezani verməmişdi. Halbuki onlar istənilən cəzaya təliqdirler. Buz bəzəvəyətə barışmadıq və mən defələrle deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətə barışmayaçaq. Siyasi, iqtisadi, hərbi, mənvi istiqamətlərdə, gənc neslin təriyə edilməsi istiqamətində möqsədyönüli siyaset aparırdı və elə gənc nesil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nesil yetişdi ki, öz qanı-canı bahasına torpağımı düzənşenin elindən aldı. Mührəbədə bütün nesillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, esas missiyanı mənim prezidentlik dövrümde yetişen gəncərlər yerinə yetiriblər, 2003-cü ilde uşaqların gəncərlər yerinə yetiriblər. İlk növbədə, biz onları borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qəlebəni yaxınlaşdırırı və bütün amillər birləşərək bizi mührəbenin nticələrini sərtləndirdi.

Bizim mührəbəmiz - ikinci Qarabağ mührəbəsi bi gün dünən yaradılmışdır. Ona qədər ələ gələn ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin mührəbəsini aparmış, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu mehv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərək qürur hissi ilə deyirəm: “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.



ribəni dayandırmağa hazırlıq. Yenə də sözümüz dardum, bize tarix verilən kimi, kapitulyasiya aktı imzalanın kimi mührəbə dayandı və biz bir gülə atmadan, bir itki vermedən Ağdam, Kelbəcer və Laçın rayonlarına da qayıtmışq. Beləliklə, ərazi bütövüyümüzü bərpə etdik. Yenə də deyirəm, biz hazırlaş-

ıdik, Şuşa bizi gözlayırdı. Amma biz elə gelməli idik ki, bu məsələni birdefəlik həll edek.

Son illər erzində mən həm cixışlarda, həm müsahibələrdə dəfələr demisəm ki, bize məsəlenin yarımqı hellə lazımlı deyil. Bu ne deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Men demisdim ki, hər şeyi vaxtında et-

mək lazımdır. Nəyi, ne vaxt, nece etmək lazımdır, bilirom. Mənim üçün torpaqlar azad edilməsinən daha ümde vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümə mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qəlebəye yaxınlaşdırıcıraq, yoxsa yox. Deyirdim



Xalqımızın ötən əsrərda qazandığı ən böyük tarixi naiyyiyotlarından biri da müxtəlif elm sahalarında sürtüli irəliliyəsi. Azərbaycan maarifçilərinin, milli elmimiz ilə təmsilciliyinin hələ XIX əsrin sonlarından asasını qoyduqları onanalar zaman keçidcə genişlənərək daha əhatəli inkişafın möhkəm temoluna çevrilmişdir.

Tibb elmimiz də bu baxımdan istisna olmamış, həm Azərbaycan da, həm də ölkə hüdudlarından kəndərə böyük nüfuzlu malik görkəmləri nümayəndələrini yetişdirmişdir. Bu tendensiyin onkologiya elmi istiqamətində da miqayış şəkildə müşahidə etmişik.

Elm fədailərindən biri

Onkologiya ilə meşğul olan alim-lərimiz xüsusile böyük uğur qazanmış onurla bağlıdır ki, bu elm sahəsi ölkəmizdə asasən 19XX əsrin ikinci yarısından teşəkkül tapmışdır. Buna tədqiqatçı nezərindən baxsaq görərək ki, son dərəcə yeni, heyati vacib sahəyə böyük sevgi, tükənməz enerjisi ilə gelən genc elm fədailərinin ezməkləri nəticəsində çox qisa zamanda onkologiya ahəngdar inkişaf yoluna qedəm qoyaraq dünən standartları seviyyesine yüksəlmüşdür.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda onkologiya elmimizi bəs seviyyəye yetirən, onun inkişafına xidmətləri danılmasız olan hemin genc alimlərin neslinin görkəmləri nümayəndələrindən biri da Azərbaycan Respublikası Şəhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının, Avropa Tibb Elmləri Akademiyasının, Türk Dünyası Arasdırımları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, heqiqi üzvü, dünənən en nüfuzlu onkologiya elmi assosiasiyanı və elmi cəmiyyətlərinin üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əziz oğlu Əliyevdir. O, dünən şöhrəti alım və böyük tədqiqatçıdır.

Ziyali mühitinin adamı

Elə şəxslər var ki, onların yaşadığı heyat sadəcə bir insanın ömründür. Hər kas öz heyatını yaşır, illeri öz yanında ard-arda sıralayır. Amma elə insanlar da var ki, ömrü meşğul olduları sahənin tarixinə çevirir. Yaşın üstüne yaş geldikcə bu tarix yeniliyotlərdən daha da zenginleşir. Bu il Martin 30-dan anadan olmasının 75 ilini tamamlanan alım hamkarı Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxırmışdır.

Görkəmləri alım ziyali mühitinin adıdır. Tükənməz enerjisi, işgüzarlığı, yaradıcı məhsuldarlığı, xeyirxahlığı və eyni zamanda zahiri görkəm 75 reşəfini bər qeder qəsəbə heftəyətə salıb, da iller ərzindən görkələyış, ötən onilliklərə səfərdir. Gələn qəbələliyətən sonra adama elə gəlir ki, zaman aradan heç de səkimi axmayıb. Yenə də onlara ilk defə tanış olduğundan yaşasdan. Cəmil Əliyev de heyatmdakı bər genclik dəstərlərindən. O, 75 yaşındakı enerjisi, işgüzarlığı, heyat dəyərətlərinin olması ilə çevrəsində həmşəsildərlərənən dənizlərdir. Bu il Martin 30-dan anadan olmasının 75 ilini tamamlayan alım hamkarı Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxırmışdır.

İnsanın ömrün müdrik çağlarının da genclik dəstəri ilə birləşmiş, çox gözəl bir hissdir. Her dəfə onlara görüb ünsiyyət quranda, illeri öz yaşında ard-arda sıralayır. Amma elə insanlar da var ki, ömrü meşğul olduları sahənin tarixinə çevirir. Yaşın üstüne yaş geldikcə bu tarix yeniliyotlərdən daha da zenginleşir. Bu il Martin 30-dan anadan olmasının 75 ilini tamamlayan alım hamkarı Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxırmışdır.

İnsanın ömrün müdrik çağlarının da genclik dəstəri ilə birləşmiş, çox gözəl bir hissdir. Her dəfə onlara görüb ünsiyyət quranda, illeri öz yaşında ard-arda sıralayır. Amma elə insanlar da var ki, ömrü meşğul olduları sahənin tarixinə çevirir. Yaşın üstüne yaş geldikcə bu tarix yeniliyotlərdən daha da zenginleşir. Bu il Martin 30-dan anadan olmasının 75 ilini tamamlayan alım hamkarı Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxırmışdır.

Bir dostluğun tarixi

Cəmil Əliyev Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Institütünün 1968-ci il mezunişləndirdi. Ali tehsili başa vuraraq hemim sənətində yiyənləndirdi. Bir dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. Cəmil Əliyev dərəcədən dənizlərdir. Cəmil Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillişdirme Institütünün Onkologiya Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. Həmin kafedranın müdürü Azərbaycanın görkəmləri onkoloqu, professor Arif Abbasov idi. Arif mülliimin menim onkologiyası üzrə ilk ustadlırmadı. C



Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə bağlı dünya dini liderlərini, parlamentlərini, beynəlxalq təskilatları müraciət ünvanlayıblar. AZƏRTAC xəber verir ki, müraciətde deyil:

Azərbaycan Respublikasının vətəndəsləri ve milyonları dünya azərbaycanlılarının iradəsinə ifadə edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərefəsində müraciətini dünya ictimaiyyətinə, dini liderlərini, parlamentləri ve beynəlxalq təşkilatların diqqətine çatdırırıq.

Bütün müraciədəs kitablaşdırılmış ekinən təpən heqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insani bəla qelle yetirmek - bütün başlıriyət qell etmek qədər aqınçayet, bir insani yaşatmaq işe bütün başlıriyət yaşatmaq qədər savadır. Dünya tarixində milli, iraqi, dini mənsubiyyətinə görə töredilmiş soyqırımı faktları başlıriyətindən qan yaddında "qara lekələr" kimi qalın və ənsanlıqın qarşı on böyük və bağınlılmaz günahlarдан hesab olunur. Fəciəvi soyqırımı cina-yetlərinə məruz qalan xalqlardan biri de Azərbaycan xalqıdır və bütün hədəsi-lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədönlü şəkildə kültəvi qırğın siyasetinin izləri Orta Asiyada, Türkistanda da mövcud olub. 1918-1922-ci illərdə Özbekistanın Fergana vadisində ermənilər tərəfindən 35 minden artıq özbək müsəlmanın hayatına qoyulması, erməni dənənakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün erzində on minden çox, Əndicanda işe beş minə yaxın ənsanın məhv edilməsi, Qırğızistanda Su-zak, Bazar-Korgon kəndlərinin bütün sa-kınlarının gülənəməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı ve deportasiya siyaseti sovet hakimiyyəti dövründə da davam etdirildi. 1948-1953-cü illərdə yüz minlər azərbaycanlı Zengəzurdakı, 1988-1990-ci illər-də isə Ermənistən digər ərazilərində ataba-yarlı yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış. Ermənistən Respublikası mo-notik dövləte çevrildi.

Ölən əsrin 80-ci illərinin sonu - 90-ci illərin əvvəllərindən xalqımız qarşı işi et-sən-dən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədönlü şəkildə kültəvi qırğın siyasetinin izləri Orta Asiyada, Türkistanda da mövcud olub. 1918-1922-ci illərdə Özbekistanın Fergana vadisində ermənilər tərəfindən 35 minden artıq özbək müsəlmanın hayatına qoyulması, erməni dənənakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün erzində on minden çox, Əndicanda işe beş minə yaxın ənsanın məhv edilməsi, Qırğızistanda Su-zak, Bazar-Korgon kəndlərinin bütün sa-kınlarının gülənəməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı ve deportasiya siyaseti sovet hakimiyyəti dövründə da davam etdirildi. 1948-1953-cü illərdə yüz minlər azərbaycanlı Zengəzurdakı, 1988-1990-ci illər-də isə Ermənistən digər ərazilərində ataba-yarlı yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış. Ermənistən Respublikası mo-notik dövləte çevrildi.

Ölən əsrin 80-ci illərinin sonu - 90-ci illərin əvvəllərindən xalqımız qarşı işi et-sən-dən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, medeniyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin-de doğma yurd-yuvalarından didərgin salındı. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün de hədəsi-

lərin tarixi mahiyyətinin dünya ictimaiyyəti bilməli, adətəli qiyimləni verməlidir.

Ermənistən ordu işgəl etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları he-yata keçirək minlər tarixi, dini, meden-iyyət abidələrini, ziyarətgahın və qəbiris-tanhımlarını, İslam, Xristian və yəhudi medeniyətləri, tarixi və mədeniyət abidələrini, mescidlər, kilsələr və sinagogalar dağıldı. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində - Şamaxı, Quba, Dərbənd, Ağcabədi, Xəzər, Lenke-ran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin töredikləri soyqırımı neticesində on minlər ənsanı məhv etdilər. 1918-1919-ci illərdə erməni ekstremistlərinin tərəfindən ətəkli qələmərək, təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları idiki Ermənistən ərazisin



Qarabağ dirçəliş yolundadır

“İlham Əliyev həyatımızda ən müqəddəs dövrün müəllifinə çevrildi”

Ağdamlılar yenidən qurulacaq yurd yerlərinə qovuşacaqları günü böyük inamla gözləyirlər



- Düz 27 ildir ki, bu günü gözləydi. Ürzəyim yana da, vətəndən qaribcılığın ağır yükünü çöksək də, ümidiimizi bir gün de itirmədik. İnanırdı ki, bir gün o torpaqlara geri döñczyiyik...

83 yaşım var, yalan danışa bilmərəm. Aprel döyüşlərindən sonra əmin oldum ki, bütün vədlərinə əmlə edən İlham Əliyev gec-tez Qarabağı işgaldən azad edəcək. Əcəl imkan versə, mən də qaydadəm yurduma. Yox, əgər mən qayda bilməsəm də, balalarım, nəvə-nəticələrim qaydar. Əsas odur ki, bu günü gördüm. Bu xox günü mənənə yasadən Ali Baş Komandanımıza min alqış olsun. Allah İlham Əliyevi qorusun...

“İlham Əliyev xəyallarımızı gerçekləşdirdi, Allah onu arzularına çatdırırsın”

Ağdamın Quzanlı qəsəbəsində meçbur köçkünlərin müvəqqəti məskunlaşdıığı Benövşələr qəsəbesindəyi. 1993-cü ilde Ağdamın Əliağalı kəndində didərgin düşmən Hümbətovlар ailəsinin qonağıyyı.

Evin ağsaqqalı 83 yaşlı Saleh Hümbətov sebirsizliklə doğulduluqdan qədər qaydadı. 1993-cü ilə qədər Əliağalı kəndində Mirzə Fətəli Axundov adını üzümçülük soxvuzunda işləyen ağsaqqal bū gürndlər televiziya kənallarında kəndlərindən çəkiplen video-göruntüləri izledikdən sonra üriyə tərəfparca parca olub. Ermenilər Ağdamın digər kəndləri kimi ən sefali yurdları olan Əliağalıdan da daşı-üstə qoymayıblar.

“Inanıñ ki, o, gərçəkliliklənən yoldaşlığındır. Çox sarsıldı. Deyirdim ki, belə kəndindəndən keçirdi. İlən bu vaxt kənddən her tərəf yaşı ərəbənən bürünmeye başlayırdı. Heyvanlar dağlarda-dərələrdən otlayırdı. O yurdada o qədər gözəl xatirələrimiz var ki, hansından dənmişim, bilmirəm. Bəzək kəndimizdə evimizin tikilməyini gözləmirik. Bizi ora aparan hissələrimiz, düyüyümüz var xatirələrimizdir.

İndi galib sorğu aparırlar ki, kəndindən qayitmaq istəyirsiniz? Deyir ki, icazə verin bu yaşında ele bu gün ayaqyalın gedim kəndim..”

Doğulduluq torpağa qovuşmaq üçün Tərəfdarın ömrü payı isteyən Saleh kişi-nin heyat yoldaşı Zümrüd nəne isə Qalayçılar kəndində Əliağalı kəndindən gelin köçüb. Ağbürcək deyir ki, gecə-gündüz Prezident İlham Əliyevə alışqı edir, amma nə qədər etse de yənə azdır:

- Balı, Tanrı bizim tələyiməzə bunu yaxıbmış. Məcburi köçkünlük kimi qismətsiz bəxtimiz. Bunun ne demək olduğunu vətənde vətənsiz yaşamaqın aqrı-acısını çəkənlər biler. Amma zaman yetisi. Arzuladığımız günler gəldi. İlham oğlum bizim xeyallarımızı çin elədi. Allah onu arzularına çatdırırsın. Həzər zaman qayğımiza qalan Mehriban xanıma Allah uzun ömrü versin. Mən artıq ömrümü yaşamışam. Bundan sonra bələlərim, nəvələrimiz Ağdamda xox gün keçirəcəyi günləre görə sevinirəm. İnancımla, İlham Əliyev Qarabağı nece azad etdi, eləcə də onu yenidən quraq. Ağdam da gəzellesdirəcək”.

Saleh kişinin oğlu Fehruz Hümbətov da sebirsizlərin. Deyir ki, usaqlı illeri hemin kənddə keçib: “İndi yenidən qayitmaq imkanımız yaranıb. Doğuldugu-muz torpaq bizi çekib aparıb oraya. Xaçın çay kəndimizdən keçirdi. Orada olan bələgin dadını indiyə kimi heç tapmamışam. Bu daddı məni ora aparan. Hər kəs xəyali var, yaddaşında qalan izlər var. Həmin izlərdi bizi cağıran. Ədədlərimiz ruhları bizi Əliağalıya çəkən...”

“Prezidentimizə inanırıq, güvənirik”

27 il önce Ağdamın Qızılı-Kəngərlı kəndindən didərgin düşən Faiq Müxtərov və heyat yoldası Esmira xanım da doğma yurda qayğıtının üzərindən sebirsizliklə gözleyirlər. Faiq kişi köçkünlük dövründən once Ağdam tikiñti materialları kombinatında mühabis işləyib. Esmira xanımı kendilərinə Şuşadan gelin getirib. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın. 30 iləndə böyüdürlər.

Faq Müxtərov deyir ki, köçkünlük dövründə iki şəhərcidən yaşıyib. Amma onlardan yaddaşında bir xatirə da qalmayıb. Kəndlərin isə hər həftə yuxuda görür: “On il Bərdə-Yevlax yoluñun keñarında çadır şəhərcidəndə yaşaması. İndi o idən çoxdur ki, Qozanlıdakı Benövşələr qəsəbesində məskunlaşmışdır. Hərədən maşınla çadır şəhərciyi olan erəzindən ötəndə xatirələrim kəndən yuxuda keçib. Burada yaşamağımız xəyalımdan bəlli keçirəm. Amma 27 il önce tərk etdim kəndimizi hər həftə yuxuda görürəm. Bu, yurda bağlılıqdır. Xatirələrdə ele hiss var ki, onu əvəz etmək olmur. Hər kəs doğulduluq yurd eziyidir. Var olsun bunu bize qaytarın



İŞİMİZ, GÜZƏRANIMIZ

Süveyş kanalının alternativi
“Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizidir

Süveyş kanalının bağlanması dünya iqtisadiyatına 10 milyard dollardan çox ziyan vurduğu üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi alternativ variant kimi tez bir zamanda hazır olmalıdır.



də 1 milyard ton yuxarıdır ki, bu da gəmilərin günlərə gözləməsinə əlbəttə ki, vaxt itkiyinə səbəb olur.

Diplomat nəzərə çatdırıb ki, bu günlərdə Süveyş kanalının baş verən incident alternativ nəqliyyat yollarından istifadəni gündəmə getirib. Buna görə de “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirak edən dövlətlər həyata keçiriləcək işləri tez bir zamanda başa çatdırılmalıdır.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Asiya ilə Avropanın yuxarıdaşlarının həyata keçiriləcək üçün nəzərdə tutulub. Hindistanın Mumbai ilmanından başlayaraq Qəbi Avropana kimi uzanan dəhliz Azərbaycanın ərazisindən keçir. Cənub-Sərqi Asiya ölkələrinə yüksək tətbiq olunacaq. ARDNF 5-ci yerdə qərarlaşır. ARDNF bu yerə 64 suveren fond arasında 92 xal toplayaraq layiq görüllür.

Xatırladaq ki, Yaponiyaya massexus “Ever Given” konteyner daşınan gəminin martın 23-də Süveyş kanalının dayaz sularında ilisib qalması ayrı-ayrı dövlətlər və şirkətlərə yanaşı dünya iqtisadiyatına da külli miqdarda ziyan vurub.

Bakı-Qazax yolunun kənarlarına 20 min tut tinci əkilib

Kənd təsərrüfatının enənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcılı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipakçılığın inkişafı dair 2018-2025-ci illər üçün Dövlət Programı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem basasının genişləndirilməsi məqsədilə yeni çöklə bağlarının salınması nözrdə tutulur.

Bu məqsədə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birge təşkilatçılığı ilə Bakı-Qazax magistrallı yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazisindən keçən hissəsində yol kənarına 20 min eded tut tinci əkililər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında ekilməsi hem ipakçılığın yem basasının möhkəmləndirilməsini xidmet edəcək, hem də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yeme olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.

Magistral və kənd arası yolların kənarlarında, yasılmaşa zolağında ekilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına xidmət göstərir.



Dünyanı bütünyən kənd rəsədliyi pandemiya si Azərbaycanda da bir çox sahələrdə istehsalın həcmi azalmasına səbəb olmuşdur. Lakin bu azalma agrar sektorda baş verməmişdir, əksinə, bir sıra sahələr üzrə məhsul istehsalında artım müşahidə edilmişdir.

Cari ilde de fermerlər yüksək məhsul götürmək üçün seylər çalışırlar. Dövlət de həmişə olduğunu kimi agrar sektorla fəaliyyət yaradır. Fermerlərə dəstek verir. Son məlumatə görə, artıq 22 min fermer payızlıq ekine görə dövlətən subsidiya alıb. Aqrar Kredit və İnkışaf Agentliyindən verilən məlumatda bildirilir ki, ümumiyyət 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminde 2020-ci il üzrə payızlıq əkinlərini bayan edib. Fermerlərin əkin bəyənləri təlimatları uyğun olaraq yox-

Fermerlərə dövlət dəstəyi davam edir

İlanlıdırca subsidiya ödənişləri həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, fermerlər kartaları köçürülmənən vəsaitin 25 faizi nağdlaşdırıla bilərlər. Qaldı subsidiyanın nağdlaşdırılmasının hissəsində, onlar bu vəsaiti gübre, pestisit, toxum və tıng tezihatçılarından təsərrüfatlarına, lazım olan məhsulları POS-terminalı vasitəsilə ödəniş etməkle iddə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son deyişliklə görə isə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini nağdsız ödəmek imkanı qazanıblar.

Ona deyəd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracını təsəvvüratında fermerlər arasında fermerlər arasında idxlənən kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən edilmiş standardlar, logistika təsəkküfi və s. mənzülərlə idxlənətli məlumatlar verilir. Telim formatında

keçirilən tədbirlər 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkinin və ya bağıçılıqla məşğul olan fermerlər celb olunur. Məqsəd isə fermerlər kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlaşdırmaq, onların bu istiqamətdən tərəfələr, qaldı subsidiyanın nağdlaşdırılmasının hissəsində, onlar bu vəsaiti gübre, pestisit, toxum və tıng tezihatçılarından təsərrüfatlarına, lazım olan məhsulları POS-terminalı vasitəsilə ödəniş etməkle iddə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son deyişliklə görə isə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini nağdsız ödəmek imkanı qazanıblar.

Ona deyəd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracını təsəvvüratında fermerlər arasında idxlənən kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən edilmiş standardlar, logistika təsəkküfi və s. mənzülərlə idxlənətli məlumatlar verilir. Telim formatında

ARDNF-nin fəaliyyətinin başlıca prinsipi - şəffaflıq

Bunu beynəlxalq qurumlar yüksək dəyərləndirir

Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-in nüfuzlu Peterson İstifadəçi (PIIE) tərəfindən tərtib edilən və cari ilin fevral ayında nəşr olunan 2019-cu ilin yekunlarına aid Suveren Fondların Şəffaflıq və Hesabatlılıq codvəlində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 5-ci yerdə qərarlaşır. ARDNF bu yerə 64 suveren fond arasında 92 xal topayaraq layiq görüllür.

PIIE suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin deyərləndiriləcək həyata keçirən qurum. Bu institut 1981-ci ilde təsis edilib, özəl və qeyri-kommersiya təşkilatı olaraq, beynəlxalq iqtisadiyyatın əsasında ixtisaslaşdır. ARDNF-nin beş nüfuzlu bir qurum tərəfindən yüksək reytingin layiq gələcək. Azərbaycanın neft-qaz stratejiyasına, ümumən ölkənin nəqliyyatlarına verilen böyük dəyərdir.

Xatırladaq ki, ARDNF 1999-cu il dekabrın 29-də Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanın neft və qaz gelirlerinin inkişafı və geleceklər nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədindən dəyişən fond fəaliyyəti başlığından ölkənin sosial-iqtisadi təsəvvüratının təməni rol oynayır. ARDNF-nin fəaliyyəti xeyriyə və əzəggərən siyaset vəzifəsindən qurulub. Qurumun qarşısında çox müümən vəzifələr dayanır ki, onlardan da ölkəde makroiqtisadi sabılığının inşası, neft gelirlerindən asılılığı azaldılması, qeyri-neft sektorun inkişafının təməni edilməsi və digər məsələlər əhamiyyətli tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisinə naməne olmasına böyük təsdiq edilir.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri laiyihəsində Azərbaycanın iştirak payının neft fondu maliyyələşdirildi. Yeni ARDNF-nin maliyyələşdiriliyi her layihəsi 100-a yaxın qəsəbə salınır. Bu vəsatı əlbəttə, neft emsəliyətlərinin gelirlerindən formalışdırma və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edilə bilər.

Neft fondunun vəsaiti xaricdə təhsil alan neçə-neçə azərbaycanlı gəncə dəstək verdi. Bu proses yene də davam edir. Bir sözü, Azərbaycanın dövləti neft kapitalına cəvirdi.



xetti ilə ölkəmiz üçün ən önemli layihələrin icrası nezərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həlli iddir. Son illər erzində məhz Neft Fondu vəsaiti hesabına məcburi köçkünlər üçün 100-a yaxın qəsəbə salınır. Bu vəsatı əlbəttə, neft emsəliyətlərinin gelirlerindən formalışdırma və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edilə bilər.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri laiyihəsində Azərbaycanın iştirak payının neft fondu maliyyələşdirildi. Yeni ARDNF-nin maliyyələşdiriliyi her layihəsi 100-a yaxın qəsəbə salınır. Bu vəsatı əlbəttə, neft emsəliyətlərinin gelirlerindən formalışdırma və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edilə bilər.



**“AtaSığorta” ASC-nin
2020-ci il üçün maliyyə hesabatı**

A K T İ V L Ə R	İlin əvvəlinə	Hesabın dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tiliyi və avadanlıqlar	523 995,71	1 027 550,41
Torpaq, tiliyi və avadanlıqlarla bağlı məsələlərin kapitallaşdırılması		
Dənizməmə aməkənləri	0,00	0,00
Qeyri-maddi aktyalar	436 506,44	417 339,80
Taxtın salımları vergi aktivləri	7 666,56	0,00
Uzunmüddəti debitor borcuları		
Uzunmüddəti maliyyə aktivləri:	13 040 068,99	11 185 954,17
dövlət qymatlı kağızları	11 840 900,00	10 455 500,00
qeyri-dövlət qymatlı kağızları	500 000,00	
sair maliyyə aktivləri	699 168,99	730 454,17
Iştrək payı metodla işlətən alımlı investisiyalar		
Təsisiçi və ya səhmlərlərə hesabatlımlar		
Sair aktivlər	400 000,00	400 000,00
<i>Comİ uzunmüddəti aktivlər</i>	14 408 237,70	13 030 844,38
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehdiyatlar	4 021,33	1 968,73
Debitör borcuları:	3 102 371,84	3 065 624,86
birbaşa sigorta üzrə	912 056,57	917 159,73
təkrarsıgorta amalyatları üzrə :	106 368,28	121 864,55
-təkrarsıgorta üzrə	105 838,60	121 647,63
-təkrarsıgorta üzrə	529,68	216,92
aslı təsakülətlər üzrə		
böyük üzrə	280 956,05	382 856,05
iddia təsakülətlər üzrə	1 155 991,38	1 118 065,92
qeyri-həyət üzrə	30 658,84	26 943,97
sigortalıları verilimə borclar üzrə	0,00	8 100,90
sair debitörər	616 340,72	490 633,74
Pul vasitələr və onların ekvivalentləri:	6 059 819,40	5 111 337,67
kassa	0,00	658,80
hesablaşma hesabı	96 452,65	211 716,64
valyuta hesabı	0,00	10 544,30
depozit hesabları	5 890 000,00	4 840 000,00
sair pul vasitələri	73 366,75	48 417,93
Qısamüddəti maliyyə aktivləri:	0,00	0,00
dövlət qymatlı kağızları	0,00	0,00
qeyri-dövlət qymatlı kağızları	0,00	0,00
sair maliyyə aktivləri	0,00	0,00
Sigorta etibatlarında təkrarsıgortaşaların payı:	785 872,88	740 940,79
hayat sigorta sabası üzrə		
qeyri-hayat sigorta sabası üzrə	785 872,88	740 940,79
Sair qısamüddəti aktivləri:	78,00	312,00
galəcək hesabın dövrünün xərçənləri	0,00	0,00
verilimə avansları	0,00	0,00
tətbiq hesabları	78,00	312,00
Sair aktivlər	8,28	9 851,01
<i>Comİ qısamüddəti aktivlər</i>	9 952 171,73	8 930 035,06
CÖMİ AKTİVLƏR	24 360 409,43	21 960 879,44

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabın dövrünün sonuna	Hesabın dövrünün sonuna
I. KAPİTAL		
Ödənilməli nominal (nizamnamə) kapitalı	14 600 000,00	14 600 000,00
Eminliyə galır		
Geri almış kapital (sahmlər)		
Kapital etibatları:	3 907,03	1 894,82
yendirmə qymatlandırma üzrə etibat	0,00	0,00
diğer kapital etibatları	3 907,03	1 894,82
Böllişdirilmiş manşat (ödənilməli zərər)	-4 833 548,01	-4 089 319,49
Hesabın dövründə xalis manşat (zərər)	663 215,06	744 228,52
Məhsətət uçutu sırasında dayışıklılıqlarla bağlı manşat (zərər) üzrə ditzəlşər		
Keçmiş illər üzrə böllişdirilmiş manşat (ödənilməli zərər)	-5 496 763,07	-4 833 548,01
Elan edilmiş dividendər		
<i>Comİ kapital</i>	9 770 359,02	10 512 575,33

Maliyyə hesabatlarının auditinə dair hesabat

Rəy

Biz “AtaSığorta” ASC-in 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, maliyyə nəticələri haqqında hesabatdan, xalis aktivlərdə (kapitalda) dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vasitələrinin hərəkəti haqqında hesabatından, habelə uçut sırasının eməkliyətli həməmiyyətli prinsiplərinin qısa təsviri daaxıl olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparılmışdır.

Hesab edirik ki, qosma maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vasitələrinin hərəkətini Məliyyə Hesabatlarının Beynəlxalq Standardlarına (MHBS) uyğun olaraq bütün eməkliyətli aspektlərdə ədalətli əks ediridir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmış. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz eləvə olaraq hesabatımızın “maliyyə hesabatlarının audit üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Məhsətətlerin Beynəlxalq Etika Standartları Şurasının “Pəşəkar Məhsətətlerin Etika Məccəlisinin” (IESBA) tətbikləri uyğun olaraq Cəmiyyətdən asılı deyilər və biz digər etik öhdəliklərimizi IESBA məccəlisinin tətbiklərinə uyğun yerinə yetirmişik. Büt həsab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmışdır.

Fealiyyətin fasilesizliyinə dair eməkliyətli qeyri-müəyyənlik

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici qeydlərdən sonra koronavirus infeksiyasiyının yayılması şəraitində və bunun iqtisadi neticələri ilə bağlı şirkətin fealiyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarını yörənmət istərdik. Izahedici qeydlərdə hazırlıq şəraitində Cəmiyyətin öz fealiyyətinin fasilesizliyinə təmin etmək sahəsində eməkliyətli qeyri-müəyyənlikin mövcud olub-olmadığını həllərdə fasilesiz fealiyyətə aid olan mesalelər haqqında məlumatların açılmasına imkan verən zəruriyyətənən təsdiq etdiyimizdir. Bu şəraitdə əlaqədar

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarəe etdirməsindən cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarını Məliyyə Hesabatlarının Beynəlxalq Standardlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər neticəsində eməkliyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruriyyətənən təsdiq etdiyimizdir.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti leğv etmək və ya işini dayandırmaq niyyətindən olmadığı, yaxud bunu etməkden başqa münsəb alternativələrə hələrbərlik. Cəmiyyətin fasilesiz fealiyyət göstərmək qabiliyyətinin qiyamətləndirilməsinə, müvafiq hallarda fasilesiz fealiyyətə aid olan məsələlər haqqında məlumatların açılmasına imkan verən zəruriyyətənən təsdiq etdiyimizdir. Büt həsab edirik ki, qosma maliyyə hesabatlarının verilmə prosesinə nezərətə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarəe etdirməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nezərətə görə məsuliyyət daşıyır.

IL UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sigorta etibatları:	12 303 932,16	9 216 294,34
Hayat sigorta sabası üzrə :		
Qeyri-hayat sigorta sabası üzrə:	12 303 932,16	9 216 294,34
Qarşılıqlına tədbirləri fondu	125 762,07	226 461,67
Uzunmüddəti faiz xərcəri yaranan öhdəliklər		
Uzunmüddəti qiyamətləndirilmiş öhdəliklər		
Taxirətəməmli vergi öhdəliklər		
Kreditör borcuları :		
əməyin ödnəlməsi üzrə	0,00	0,00
böyük üzrə	0,00	0,00
sosial sigorta və təminat üzrə	0,00	0,00
diger məsuri ödnənlər üzrə	0,00	0,00
aslı təsakülətlər üzrə	0,00	0,00
sair kreditörər	0,00	0,00
Sair uzunmüddəti öhdəliklər:		
gələcək hesabın dövrünün gəlirləri	1 154 865,63	1 116 910,17
alınmış avanslar		
Təkrarsıgorta amalyatları üzrə öhdəliklər:		
təkrarsıgorta üzrə	132 234,49	96 673,13
təkrarsıgorta üzrə	32 735,18	32 735,18
Təsisiçi və ya səhmlərlərə hesabatlımlar		
Sair öhdəliklər:		
0,00	0,00	
Cəmi uzunmüddəti öhdəliklər:	13 749 529,53	10 696 077,93
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddəti faiz xərcəri yaranan öhdəliklər		
Qısamüddəti qiyamətləndirilmiş öhdəliklər		
Vergi-sair məsuri ödnənlər üzrə öhdəliklər		
Kreditör borcuları :		
əməyin ödnəlməsi üzrə	24 589,67	24 589,67
böyük üzrə	0,00	0,00
sosial sigorta və təminat üzrə	0,00	0,00
diger məsuri ödnənlər üzrə	0,00	0,00
aslı təsakülətlər üzrə	0,00	0,00
sair kreditörər	0,00	0,00
Sair qısamüddəti öhdəliklər:		
gələcək hesabın dövrünün gəlirləri	36 938,62	177 860,30
alınmış avanslar	0,00	0,00
Təsisiçi və ya səhmlərlərə hesabatlımlar		
Sair öhdəliklər:		
0,00	0,00	
Cəmi qısamüddəti öhdəliklər:	840 520,88	752 226,18
CÖMİ		



BİLDİRİŞ

Bəhrəmtəpə Hidroqoşağı İstismarı idaresi tərəfindən **Suölçən qurgunun quraşdırılması** işinin satın alınması ile elaqədar 18 fevral 2021-ci il tarixdə elan olunmuş açıq tenderdə iddiacı olmadığı üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tender leğv edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

"Azərenerji" ASC tərəfindən 24 dekabr 2020-ci il tarixdə elan edilmiş **Müxtəlif növ kompüter avadanlıqları və aksesuarların satın alınması** üzrə dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə keçirilən açıq tenderde iddiacılar daxil olmuş təkliflərin qiymətləndirilməsi heyata keçirilmiş ve Tender komissiyasının qərarı ilə formal teleblərə cavab verən, en aşağı qiymət təklif edən "**INFINITECH MMC**" tenderin qalibi elan edilmişdir.

Qalib gelmiş təşkilat ilə ƏDV daxil **746 321,09** (yeddi yüz qırq altı min üç yüz iyirmi bir manat 09 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

"Azərenerji" ASC tərəfindən 17 dekabr 2020-ci il tarixdə elan edilmiş **1 ədəd yeni 12 sərnişinlik avtomobilin satın alınması** üzrə dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə keçirilən açıq tenderde iddiacılar daxil olmuş təkliflərin qiymətləndirilməsi heyata keçirilmiş ve Tender komissiyasının qərarı ilə formal teleblərə cavab verən, en aşağı qiymət təklif edən "**Azərməş Group MMC**" tenderin qalibi elan edilmişdir.

Qalib gelmiş təşkilat ilə ƏDV daxil **36 700** (otuz altı min yeddi yüz manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

REQUEST FOR EXPRESSIONS OF INTEREST

Azerbaijan Republic
Agricultural Competitiveness Improvement Project
Loan No.8286-AZ

Assignment Title: Selection of national consultant on application of Integrated Pest Management practices on alfalfa cultivation
Reference No. AZ-AACD-218611-CS-INDV-LIC/A2

The Government of Azerbaijan has received financing from the World Bank toward the cost of the Agricultural Competitiveness Improvement Project, and intends to apply part of the proceeds for consulting services.

The project consists of four components:

(i) Component A - Support for sanitary and phytosanitary services, which is structured into three subcomponents: support: (i) Food Safety Capacity Building; (ii) Upgrading Plant Health and Phytosanitary System, and (iii) Animal Health and Veterinary Services.

(ii) Component B - Agri-food value chain development. The activities will be structured into two sub-components: (i) Investment and advisory support for agribusiness value chain development, and (ii) Seed sector development.

(iii) Component C - Financial services to agribusiness.

(iv) Component D-Project Management. Sub-component A2: Upgrading Plant Health and Phytosanitary System. This sub-component would support upgrading the State Phytosanitary Control Services (SPCS). Project interventions will be focused on: (i) strengthening pest diagnostic capacity through provision of equipment for SPCS laboratories and training in pest diagnostics; (ii) enhancing pest control and pest risk analysis capacity through provision of equipment and targeted technical assistance and training and (iii) implementation of the pest management plan.

Project activities under sub-component A2 are coordinated with the Agrarian Service Agency, the PMU Monitoring and Evaluation specialist.

The general objective

The overall objective of the assignment is fostering Integrated Pest Management practice among relevant institutions and farmers' communities in order to minimize dependence on chemical pesticides and produce environmentally friendly crops.

The specific objective of the assignment is development and conduction of comprehensive training program on IPM, preparation of activity plan for establishment of demonstration fields on IPM for alfalfa, as well as supervision of implementation of demonstrations fields.

As a result of the assignment awareness of farmers on highly effective, modern and environmentally friendly pesticides, as well as on pest control methods by application of modern techniques will be increased.

Scope of works:

The Consultant will be responsible for the following:

1. Development of training materials and work plans
2. Delivery of trainings

- Conduct theoretical training classes for farmers and representatives of relevant institutions (in total about 30-35 participants)
- Conduct field training days for farmers and representatives of relevant institutions.

- Supervision of the field demonstrations
- Supervise implementation of field demonstrations for alfa cultivation

Trainings will be delivered in regions (Ganja as a main station for alfalfa research, Samukh and Goranboy) where alfalfa cultivation is considered as a one of the leading sectors of crop husbandry.

Reporting and expected outputs:

The work program, Training modules and awareness materials on IPM practices for alfa cultivation, reports corresponding to indoor or training courses and demo field trainings indicating results and impacts of provided activities within one week after the delivery of each training. Quarterly and final reports comprising all results and advices and etc.

Duration of the assignment:

It is estimated that a total input of thirty (30) work/days will be required, including site visits during the period April - October 2021.

The shortlisting criteria are:

- M.Sc. in Agronomy/Agriculture, with at least 5years of experience on conducting trainings and developing training manuals.
- At least 5 years of experience in field including works related to Integrated Pest Management.
- Experience with alfalfa cultivation (researches, publications or projects)
- A good sense of teamwork, ability to work independently in the given environment;
- Good command on Microsoft office programs
- English language skill is desirable

The Agricultural Competitiveness Improvement Project now invites eligible individual consultants to indicate their interest in providing the services. Interested Consultants should provide information demonstrating that they have the required qualifications and relevant experience to perform the Services.

The attention of interested Consultants is drawn to paragraph 1.9 of the World Bank's *Guidelines: Selection and Employment of Consultants under IBRD Loans and IDA Credits & Grants* by World Bank Borrowers, January 2011 edition, revised July 2014 ("Consultant Guidelines"), setting forth the World Bank's policy on conflict of interests.

A Consultant will be selected in accordance with the Individual Consultancy method set out in the Consultant Guidelines.

Expressions of interest must be delivered in a written form to the address below (in person, or by mail, or by fax, or by e-mail) by April 12, 2021.

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

Attn: Mr. Anar Azimov
Project Director
1965, Z.Bunyadov avenue, Chinar Park Business Center,
AZ1075, Baku, Azerbaijan

Tel: (+99 412) 525 01 17

E-mail: anarazim@gmail.com;

gunelsafaraliyeva@gmail.com;nargiz.acip@gmail.com

Web: www.akia.gov.az

Further information can be obtained at the address above during office hours 09:00 - 18:00.

BİLDİRİŞ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 25 fevral 2021-ci il tarixdə www.etender.gov.az portalında, 26 fevral 2021-ci il tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş "Haqqı ödənilən ictmai işlər portalı" program təminatının hazırlanması xidmətinin satın alınmasına dair keçirilən açıq tenderde Tender komissiyasının qərarı ilə tələb olunan sənədlərin son təqdim olunma tarixi 05 aprel 2021-ci il saat 15:00-a, tender təkliflərinin son təqdim olunma tarixi 13 aprel 2021-ci il saat 15:00-a, zərflərin açılış tarixi və vaxtı 14 aprel 2021-ci il saat 15:00-a qədər uzadılmışdır.

Tender komissiyası

Xətai rayonu, M.Hadi küçəsi, 6-cı blok, 9-cu mərtəbədə yerləşən 469 sayılı mənzilə dair Zaur Azər oğlu Ərəbzadə ilə TWINS-Art MMC arasında bağlanılan 175 sayılı müqavilə itdiyi üçün etibarsız sayılır.

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetiñə 2021-ci il üçün
abuna yazıltışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatıyumu qurumlarına müraciət edə bilərsiniz:

I illik

124,80 (yüz iyrimi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (alıtlı iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyrimi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemə üzərəşən, redaksiyaya (012) 539-59-33 nömrəli telefonla əng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

"Şirvan Sığorta və Təkrar Sığorta Brokeri" MMC-nin 2020-ci il dekabrın 31-nə MÜHASİBAT BALANSI (rüblük və illik)

A K T I V L O R	İlin avvalına	Hesab dövrünün sonuna
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, illik və avadanlıqlar		
Torpaq, illik və avadanlıqlar hökümlərinə maliklərinə		
Dəyərli ombak investisiyalar		
Qeyri maddi aktivlər		
Təxir salmış vergi aktivləri		
Uzunmüddəlli dəbitor borcları		
Uzunmüddəlli malyyət aktivləri:		
dövət qeymləri kağızları		
qeyri-dövət qeymləri kağızları		
səmaliyyət aktivləri		
İşrak payı metodu ilə quota alımları investisiyalar	160 000,00	
Sair aktivlər	0,00	160 000,00
II. QİSAMÜDDƏTLİ AKTİVLƏR		
Ehdiyyatlar		
Dəbitor borcları:		
başqa sahədərər	1 367,69	1 783,36
Təkərəqəta sığorta vətəndaşın tətbiq etmək üzrə :		
- təkərəqəta sığorta		
- təkərəqətərən tətbiq etmək		
- məsləhətli tətbiq etmək		
bəzək tətbiq	260,49	260,49
iddia tətbiqəri tətbiq	1 000,00	1 000,00
işçi heyəti tətbiq	107,20	522,87
şəhərətərəfli tətbiq tətbiq	694,48	70 423,47
Pül vasitələri və tətbiq etmək üçün ekvivalentləri:		
kassa		
hesablaşdırma hesabı		
vətəndaş hesabı		
depozit hesabı		
sair pül vasitələri		
Qısamüddəlli malyyət aktivləri:	0,00	0,00
qeyri-dövət qeymləri kağızları		
səmaliyyət aktivləri		
Sığorta etibarlılarında tətbiq etmək üzrə:		
üçüncü şəhərdə tətbiq etmək üzrə		
öqrəşməsə salışər tətbiq etmək üzrə		
Sair qısamüddəlli aktivlər:		
gələcək hesab tətbiqlərinə xəcları		
verilmis avanslar		
tətbiq hesabları		
Sair aktivlər	2 062,17	72 206,83
CİMI AKTİVLƏR	2 062,17	232 206,83

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin avvalına	Hesab dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmə nominallı (məzənnəsiz) kapitalı	1 000,00	1 000,00
Ehtiyatlı gəliri		
Geri alımlı kapital (səhmlər)	0,00	0,00
Kapital öhdəlikləri:		
yendər epmətəndürmə üzrə etibatlı		
diger kapital öhdəlikləri		
Bütöyürlünlük manufat (ödənilməz tətbiq)	+87 987,04	176 986,54
Hesab dövründə salışər manufat (zər)	-12 448,4	176 986,54
Məhsusat uyğunlığından tətbiq olunduğu manufat (zər) üzrə düzəlşələr	-35 538,64	
Koçius illər üzrə tətbiq olunduğu manufat (zər) üzrə düzəlşələr	-45 987,04	177 986,54</td